



## İlham Əliyev əmək pensiyalarına edilən maddi yardımla bağlı sərəncam imzalayıb



Prezident İlham Əliyev əmək pensiyasına qulluq stajına görə eləvələr alan əmək pensiyalarının sosial müdafiəsi sahəsində eləvə tədbirlər haqqında sərəncam imzalayıb.

Adalet az xəber verir ki, sərəncamda deyilir:

1. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

1.1. 2022-ci il yanvarın 1-dək pensiya təyin edilmiş qulluq stajına görə eləvələr alan əmək pensiyalarına 2022-ci ilde aylıq əmək pensiyası məbləğinin (qulluq stajına görə eləvələr nəzərdən alınmaqla) 10 faizi mebləğində aylıq maddi yardımın hər ay onların pensiyasının məbləği ilə birlikdə ödənilməsini təmin etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün;

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetin:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şəhəri edildiyi əmək pensiyalarının pensiyalarının tərkibinə daxil edilməsinə dair tətikləri bир ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət büdcəsinin vəsaiti hesabına maliviyələşdirilməsi üçün zəruri tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

## Fəxreddin Altın: "Türkiyənin addımları Rusiya-Ukrayna münəaqışının tez və sülh yolu ilə həllinə yönəlib"



Türkiye Prezident Administrasiyasının Kommunikasiyasının idarəesinin rəhbəri Fəxreddin Altın sosial media hesabından Rusiyani Ukraynada hərbi əməliyyatları ilə bağlı paylaşım edib.

Bölgədə yeni bir müharibə şahid oludularını ifadə edən F. Altın bildirib ki, Prezident Recep Tayyip Erdoğan Türkənin hər iki ölkə ilə güclü əlaqələri olduğunu üçün defərlər Rusiya ve Ukrayna arasında vəsiyyətli etməyi tətbiq edib:

"Hərçinin müttəfiqlərə ortaq mövcəd nümayis etdirməye çalışır. Təkənə olaraq məvjud veziyətin qarşısını almaq üçün diplomatik seviyyədə elimizdən geləni etdik. BMT sisteminde islahatlarla bağlı çağırışlarımıza mənəhən qoyulması ve bunun ağır nticələrinə son bəhərəndən gəldik. Eğer çağırışlarımıza mənəhən qoyulsayıb, bəhərəndən qarşısını alımaq olardı", - F. Altın deyib.

F. Altın dəfərlər diplomatiq həll üçün çəngiş etdiklərini, lakin bəhərəndən hazırlıq bir realiq kimi qarşılarda dayandığını xatırladı.

O beynəlxalq birliliyin bir sıra regional və global məsələlərdə birləşmə olmamasına eynilə Rusiya və Ukrayna bəhərəndən olduğu kimi böyük problem olduğunu vurğulayıb:

"Bu münəaqış bizə iki faciə ilə üz-üzə qoyur. Birinci, münəaqışın humanitar təsirdidir. Türkəyə bə məsələdə nə lazımdırsa edəcək.

Diger regional qarşılurdurlarda olduğunu, ikincisi isə reallığa qarşı amansız hüməcünlərdir.

Biz bəzəyətindən fəqihindəyik. Dezinformasiya və yanlış məlumatlandırma kampaniyalarının qarşısını almaq üçün çalışırıq. Bi informasiya mühərribəsində menbəyindən asılı olmayaq həqiqiyyətindən sonra qarşısını alımaq olarğı", - F. Altın deyib.

Türkənin diplomatik addımları və müttəfiqləri ilə koordinasiyasi hər zaman münəaqışının tez və sülh yolu ilə həll edilməsinə yönəlib.

Buna heç kimin şübhəsi olmasın. Türkəyə diplomatikanın konstruktiv, yaradıcı gücüne inanır və hər bəhərəndə bütün diplomatik variantlardan maksimum istifadə etmeye çalışırıq. Bu son münəaqış hem uğursuz, hem de lazımsızdır. Bütün bəhərəndəndən inkişaf etməsi və uzaq məsələlərdən istifadə etməsi təsirli olacaq. Türkəyənin siyaseti ilə bağlı çoxlu spekulasiyalar və sərhərlər edilir.

Türkəyənin diplomatik addımları və müttəfiqləri ilə koordinasiyasi hər zaman münəaqışının tez və sülh yolu ilə həll edilməsinə yönəlib.

Buna heç kimin şübhəsi olmasın. Türkəyə diplomatikanın konstruktiv, yaradıcı gücüne inanır və hər bəhərəndə bütün diplomatik variantlardan maksimum istifadə etmeye çalışırıq. Bu son münəaqış hem uğursuz, hem de lazımsızdır. Bütün bəhərəndəndən inkişaf etməsi və uzaq məsələlərdən istifadə etməsi təsirli olacaq. Türkəyənin siyaseti ilə bağlı çoxlu spekulasiyalar və sərhərlər edilir.

Türkəyənin diplomatik addımları və müttəfiqləri ilə koordinasiyasi hər zaman münəaqışının tez və sülh yolu ilə həll edilməsinə yönəlib.

Adalet az xəber verir ki, işgal edilmiş ərazilərdə yereşen dərəxərə medəni və dini abidələri kimi Penahəli xanın sarayı və "İmarət" stadionu ilə tanış olub.

Adalet az xəber verir ki, işgal edilmiş ərazilərdə yereşen dərəxərə medəni və dini abidələri kimi Penahəli xanın sarayı və "İmarət" stadionu ilə tanış olub.

Bura Qarabağ xanlığının banisi Penahəli xanın, müxtəlif illərdə xanlıq rəhbərlik etmiş İbrahimxəlil xanın və onun oğlu, xanlığın sonuncu hakimi Mehdiqulu can və Cəvəsirin, həmçinin Mehdiqulu canın qızı Xurşidbanu Nətəyanın qəbərləri yerləşir. Ermeni vandalları, həmçinin İbrahimxəlil xanın məqəberəsinə və Xurşidbanu Nətəyanın qəbirüstü abidəsinə deqidiblər.

Nümayəndə heyeti ermənilərin Ağdamdaq Cümə məscidində töredikləri vəhşilikləri, Ağdam Dövlət Dram Teatrının dağlıqlarını öz gözleri ilə görüb.

UN-HABITAT-in içəri direktoruna ermənilərin hərbi cinayətləri, medəni, tarixi və dini abidələri dağlıqları barədə məlumat verilib.

"Bütün unutmamalıq, bu, bizim tariximizdir. Bir vaxtlar qəleblələr bir şəhər olan Ağdam tamamilə dağlıqlıb", - Qarabağ iqtisadi rayonuna daxil olan işgaldən azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Katrıldaq kə, Azərbaycana 3 günlük səfər çərçivəsində UN-HABITAT programının içəri direktoru Maimuna Mohd Şərif ölkənin resmi şəxsləri ilə bir sərəncam keçirəcək.(report)

## Azərbaycan özünü BMT-nin məsuliyyətli üzvü kimi sübut edib

"2022-ci il Azərbaycanın Birleşmiş Milətlər Təşkilatına üzv olmasına 30-cu il-döndürmə ilə əlamətdərdir. Oltu il ərzində Azərbaycan BMT nizamnaməsinin principlerine, o cümlədən multikulturalizme sadıqlığıni nümayiş etdirib". Bunu xarici işlər naziri Ceyhun Bayramov BMT İnsan Hüquqları Şurasının 49-cu iclasında çıxışında bildirib. Nazir edib ki, Azərbaycan BMT qurumları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlığı ilə eməkdaşlığı genişləndirir. İnsan hüquqları üzrə etibarlı və məsuliyyətli global qurum olan İnsan Hüquqları Şurasının təsisi üzvlərindən biri kimi Azərbaycan bu təsisətə dəstəyini davam etdirir.

"Azərbaycanda bütün sahələr üzrə islahatlar həyata keçirilir. Əlkəm postmühərbi dövrünə qədəm qoyub və işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması Azərbaycan dövlətinin prioritetlərindəndir" deyən Ceyhun Bayramov bildirib ki, 2021-ci il bu məqsədlərin üçün dövlət bütçəsindən 1,3 milyard dollar vəsait xərclenib. Nazir eləvə edib ki, Azərbaycan azad edilmiş ərazilərlə BMT Ətraf Mühit Programının (UNEP) missiyasını gözləyir. Nazir vurğulayıb ki, məqsəd Azərbaycanın ekoloji çəhətdən təmiz, yaşlı ölkəyə çevirməkdir. İşğaldan azad edilmiş ərazilərlədən infrastruktur yeniden qurulur, "ağlı" kəndlər, şəhərlər, parklar salınır. Qarabağ münəaqışının başa çatmasından sonra 200-dən çox şəxsi azad edilmiş ərazilərdə minən partlayışlarının qurbanı olunduğu vurğulan. C. Bayramov bildirib ki, Ermənistən təqdim etdiyi minən xəritələrinin aşağı daşıqlıq ilə azad edilmiş ərazilərin mənalılaşdırılması prosesinin ləngidir.

Azərbaycan azad edilmiş ərazilərlədən menşələrindən asılı olmayraq medeniyət və mənşələrindən menşələrindən asılı olmayırla. 2. Azərbaycan Respublikasının Nazirlər Kabinetin:

2.1. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın 2023-cü il yanvarın 1-dən etibarən onun şəhəri edildiyi əmək pensiyalarının pensiyalarının tərkibinə daxil edilməsinə dair tətikləri bür ayməddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan maddi yardımın dövlət bütçəsinin vəsaiti hesabına maliviyələşdirilməsi üçün zəruri tədbirlər görsün;

2.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncamın 1-ci hissəsi 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

**Fəxreddin Altın: "Türkiyənin  
addımları Rusiya-Ukrayna  
münəaqışının tez və sülh yolu ilə  
həllinə yönəlib"**

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

edib ki, Azərbaycan UNESCO-ya dəfələrə müraciət edərək o zaman işğal altında olan ərazilərin missiyasının teşkil olunmasını xahiş edib: "Bu fakt 2005-ci ilde neşr olunmuş UNESCO-nun fealiyyəti ilə bağlı hesabatında eks olub. Azərbaycanın Ermənistəndə tarixi-medeni əsasının tələbiyle qəzəbədən qurtarılmışdır".

</

## BƏLKƏ AYXAN ABBASOVA YALVARIB QAYTARASIZ "SUMQAYIT" A?

Ayxan Abbasovun yaratdığı "Sumqayıt" futbol həvəskarlarının sevimlisine çevrilişdi. Hətta men də "Sumqayıt" in oyunlarında gedib baxmağı xoşlaşdırırm. Özü də 90 faiq futbolcular yerli əşşəqr idilər. Və demək olar ki, "Sumqayıt" da "Qəbələ" kimi başqa klubların basasına çevrilmişdi.

Lakin biz ənənəvi kif, ev buzovundan özük olmaz, lətfini Ayxandan əzaq. Ona görə Ayxanı istefaya görəndər yerinə Belarus-ın Aleksey Baqani getiridər. O da güc verdi legio-nlerə.

Azərbaycanda bütün komandalar çempionluq uğrunda oynamalı deyillər ki, boyunları bəla bir yüksəklərə qoyulmayıb. Onlar həm də öndə gedən komandalar üçün futbolcu yetişdirme-lidirlər. Ona görə axırinci yerlərdə olsa da "Sumqayıt", nə "Səbail", nə də "Keşə" dildər olmamadı. Gün gələrlər onlar da çempionluq uğrunda oynayalar. Onlar da Avro-paya gələrlər, necə ki getmişdilər.

Bir də bir şey məri maraqlandırırm. "Qəbələ"nin maddi durumu aşağı düşən kimi pulsuz komandalar bu klubun üzde onluq oyunçularını sırrınlıqda apardılar. Halbuki hamın oyunçuların çoxunu "Qəbələ" öz akademiyasında yetişdirmişdi.

Birca misal çekim. Anatoli Banışevskinin ən yaxşı vaxtı "Neftçilər" yüksək ləğəndəndən düşdü. SSRİ-nin müşəhər klubları nə qədər Banışevskiye elçi düşsələr də ömrü boyu "Neftçilər" yə sadiq qaldı. Bunu da elə belə yazdım.

Etibar Hüseynov

## Bizim heç kimin dədəsinə borcumuz yoxdur

Bu millət özündən başqa hamim sevir də. Baxıram sosşəbəklərə rusa, xaxolə gərər qırılları biri-birini. "Satqun", "rusbaş", "Iran tulu-sı" nə bilin növün kif olub 1 qapık. Neçə ilin FB dostları bu məsləhədən yana küsürülər, biri-birilərin iştgır etməklən bəla çəkinnimlər.

Ay miltət! Bilin, va yadınzır daşınım; nə urus, na xaxola nə də bultbasın dəsəsindən heç bir borcumuz yoxdu. Yoxdu! Olanı da artıqla-mışlıq yaratırmış. Dövlət adına nə lazımdıra da eddi, göndərildi. Bir rusa "mühərribədə neytral qalmış" borcu qalmışdı, onu da Al-tah imkan yaratdı-qatardı. Nə aq qatbat; özünüzü? 44 gün arzında özü bir tərəf, 9 dənəməndən bir kimsəsi mühərribədə olmayan depu-tatın deyir ki, "lazım gəldəsə gedib Ukraynada vururşaram". Adamın əti təkili. Özümüzdən yardım-kömək ettiyi olan minlərlə qazı, şəhid ailməsən, dura-saflıq yədib dünənnən o biri başına tonlara yardım göndərənənən heç vəcdəniz szaldamadımı? Ukraynanın qulağının dibindən imkanlı avropalırmən tükü tərəpnimən; sən burdan yardım toplayırsan, 44 gün yoruram kənarı, otom 30 ilə hansı rusu, xaxolu, bulbaş yığışın şəhərin-kökündən şəhid ailmə iki dənə peçənəy gəndərli, xəborimiz, olmadı? Ya hansısa saflıq qabağına yürüyədib, dəstək mitinqi keçiriblər, görəməzlik?

Bəli, bizi böyük, humanist xalqıq. Amma nəsələr, bir az da özümü-zü sevək də...

Zaur Əliyev

## Salvador Alyende kabinetində güllələndi

Ukrayna Prezidenti Volodimir Zelenski son yüz ilə belə de yeganə dövlət başçılarından ki, böyük işgalçı imperiyaya qarşı dırıñış göstərir.

Səddam Hüseyin olkesinə hücküm edilən zaman qacılıq kənalizasiyası quyuşunda qızılınbı, Qaddafi isə quyuşa qızılınbı qacılıq yol axtarırdı, Əfqanistan prezidenti teyyareye oturub aradan çıxıb.

Kiprin bir prezidenti vardi - Arxiyepiskop Makarius, olkesini qoyub qəçmişdi. İran şahı Məhəmməd Rza Pəhlavi molalara qarşı savas açmaq əvəzine olkesindən qacılıqda üs-tünlik vərmiş idi.

Tunis'in prezyidenti Ben Əli xalqı arxasında durmaz evinzə olkesini qoyub qəçmişdi. Vəzirov da, Ayaz Müttəlibov, hətta Elçibey bəle xalqı, ona səs verənləri, seçənləri qoyub qəçmiş idi. Bətənən qəzəbədən Elçibeyə olsan səsime sevgimə baxmayaraq, onun qalib mühərribədən qarşılıq etməsi.

Bu siyahiya Benito Musolini, Adolf Hitler də alava edə bilmər, hətta Qazaxistannı eks prezidenti Nursultan Nazar-bayevi, Almaniyanın Demokratik Respublikasını idarə etmiş Erich Honecker, hətta Kuba diktatoru Fulgençio Batistani da, baxmayaraq ki, onlar müsbət qəhrəmanlar deyirlər, amma yənə de xalqı pis veziyətə salıb qəciblər.

Cili prezidenti var idi, Salvador Alyende, Amerikalıları onu devirik və yerie Pinochet getirmək üçün olkesine müdaxi-le edəndə Alyende öz postunda güllələnmən istən tutdu ve kabinetində də güllələnlər. Baxımayaraq ki, qacılıq imkanı var idi. Bax Zelenski Salvador Alyende kimi nəhəng insan-dır. Xalqı bir yerde olmaq , xalqı qoyub qacılıq. Əsi ki-şli xarakteri göstərmək...

Tarix bələ qəhrəmanları unutmur.. nə qədər tarixi silməyə çalıslar da, bələ qəhrəmanlar özləri yeni tarix yarılalar.

Eşq olsun Zelenskiye.

## ABRAMOVİC DƏ "ÇELSI" YƏ DEDİ Kİ, İDİ...

Britaniya rusiyali məş-hur iş adamı Roman Abramoviçə sanksiya tətbiq edədi. O da evzində sponsorluğunu "Çelsi" yə dedi ki, idi na...

Beləliklə, Abramoviç də, "Çelsi" də getdi na...

## Elçin Mirzəbəyli: "Bu mühərribədə nə Ukrayna, nə də Rusiya..."

**S**on bir həftə ərzində bütün dünya ölkəleri, Rusiya və Ukrayna savaşını çox böyük həyəcanla müşahidə edir. Bu vaxt ərzində her gün da genişməyəcək təhlükələri və böyük dağlıqların inşanlarda ciddi təlaşa sabab olub. Və hərəkətənən ilk növbədə hər kəsi düşündürən vəcib məsələlərdən birincisi ordu ki, bu mühərribədə qədər sərəcək və nəticəsindən nezərət etməlidir. Səbəblər çox-

tiqamətində edilən cəndlərdir. Başqa bir amil Ukraynada həyata keçirilən "engil inqilab" ssenarıları və Rusiyadakı siyasi rejimin özü üçün təhlükə hesab etməsidir. Ən öncəli sebəblərdən biri isə dünəninin maliyyə sisteminin yeniden qurulmasına cəhdəl və köhnə sistemin, global maliyyə finallaqlarının prosesin qarşısının alınması üçün müqavimet göstərməlidir. Səbəblər çox-

Amma nezəre almaq lazımdır ki, Rusiya dörd bir yandan iqtisadi və siyasi blokadadır.

Mühərribədən ne vaxt başa catacağından və nəticəsindən asılı olmayaq, en gecibir ay müddətində Rusiya iqtisadiyyatının dəhşəti çöküş və inflasiyanın misli görünür. Mühərribədən ne vaxt başa catacağından və nəticəsindən asılı olmayaq, en gecibir ayın başı və infiliyasiyanın misli görünür. Mühərribədən ne vaxt başa catacağından və nəticəsindən asılı olmayaq, en gecibir ayın başı və infiliyasiyanın misli görünür.

- Getdikcə dəna aqressiv davranışlar sergiləyən Rusiya bundan sonra daha hansı təhlükəli addımlar atıbılır?

- Rusiya artıq atacağından təhlükəli addımları anonsunu verib. Amma göründüyü kimi nüvə təhdidi effect vermedə ki bəzədib ABŞ və müttəfiqlərinin Şərqi Avropanın en müsəl silah-sarsat və hərbi texnika ilə doldurmasına imkan yaratırdı. İndiki halda en real təhlükə hərbi eməliyyatların arealanın genişlənməsi ola bilər.

- "Yeganə çıxış yolu sülhün əldə olunmasındadır"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər. Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?

- Mühərribədən birədən olunmayacaq təqdirdə davam edəcək. Miqayı, formasiya dayışa bilər.

- "Rusiyada təhlükəli addımlar atıbılır?"

- Sizin fikrinizə Rusiya - Ukrayna savaşı bundan sonra hələ nə qədər davam edəcək?









